

Diabetli retinopatiya

Mədəaltı vəzin ifraz etdiyi şirənin - insulinin azalması nəticəsində meydana çıxan şəkərlə diabet orqanızmdə maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur, görmə orqanında müxtəlif dəyişikliklərə səbəb olur.

Görmə orqanının şəkər xəstəliyi ilə əlaqədar olaraq dəyişməsi XVIII əsrden məlumdur. Hələ 1798-ci ildə ingilis alimi Con Roll diabet zamanı büssürən bulanmasını - kataraktanı təsvir etmişdir.

Hal-hazırda müəyyən edilmişdir ki, gözün bütün toxumaları şəkərlə diabet zamanı bu və ya digər dərəcədə patoloji prosesə celb olunur. Alimlərin apardığı təhqiqat işləri göstərir ki, 10 faizdən 90 faizdək hallarda şəkər xəstəliyi zamanı görmə orqanında ciddi dəyişiklik baş verir.

Bəzən şəkər xəstəliyi özünü yalnız gözdə gedən dəyişikliklərlə bürüze verir. Belə olduqda şəkərlə diabetin diaqnozu ilk dəfə göz həkimləri tərəfindən müəyyən olunur.

Əvvəller, yəni insulin kəşf edilməzdən qabaq şəkər xəstələrinin ömrü çox qısa olurdu. Orqanızmdə gedən patoloji prosesleri izləmək mümkün olmurdu. 1992-ci ildə Mering və Minovski mədəaltı vəzin B adlı hüceyrələrdən təmiz insulin aldı. 1955-ci ildə müəyyən edildi ki, bir sıra sulfamid preparatları hipoqlikemik, yəni qanda şəkəri azaltmaq qabiliyyətinə malikdir. Insulinin kəşfi şəkər xəstəliyinin müalicəsində yeni dövr açdı, hipoqlikemik təsirə malik sulfamidlərin tapılması müalicə üsullarını daha da genişləndirdi. O vaxtdan etibarən şəkər xəstəliyindən ölüm halları azalmış, belə xəstələrin ömrü xeyli uzanmışdır. Bununla əlaqədar olaraq, şəkər xəstəliyi zamanı orqanızmdə baş veren dəyişikliklər tez-tez təsadüf edilir. Bu na misal olaraq görmə orqanında gedən dəyişiklikləri göstərmək olar. Diabet zamanı göz qapaqlarından başlayaraq torlu qışaya və görmə sinirinə dək gormə orqanının ayrı-ayrı hissələrində müxtəlif dəyişikliklərə təsadüf olunur. Göz qapaqlarında iltihaba, konyunktivada, yəni gözün selikli qışasında xroniki iltihaba - konyunktivitlərə, gözün şəffaf hissəsi olan buyuz qışasının bulanmasına rast gəlinir. Göz almasının ön kamerasının bucağında qüzezhli qışada və kipriki cisim adlanan hissələrində yeni qan damarları inkişaf edir. Ön kamerasının bucağında əmələ gelən qan damarları gözün maye dövranına maneçilik törədir, neticədə gözün daxili təzyiqi artır, ikinciqliqla qolukoma əlamətləri meydana çıxır. Bu zaman göz almasında ağrılar, görmənin zəifləməsi müşahidə olunur.

Şəkər xəstəliyi zamanı maddələr mübadiləsinin pozğunluğu büssürən bulanmasına səbəb olur, get-gedə katarakta əmələ gelir. Xəstənin görmə qabiliyyəti azalır. Çox vaxt ağır formalı şəkərlə diabet zamanı katarakta ilə yanaşı və ya ondan asılı olmayaraq refraksiyanın, yəni gözün optik hissələrinin işığı sindirən qabiliyyətinin dəyişiklikləri müşahidə edilir. Bu hal akkomodasiyanın, yəni müxtəlif məsafələrdə görmə uyğunlaşmanın idarə edən əzələ - sinir aparatının dəyişilməsinə dən asılı olub, uzaqdan və yaxından görmə hallarının dəyişməsi ilə nəticələrin və tez-tez dəyişir, bəzən çox qısa müddət ərzində gah yaxındangörmə, ya uzaqdangörmə zəifləyir.

Aparılan tədqiqat işləri göstərir ki, şəkərlə diabet zamanı ən çox gözün işığa həssas qatı olan tor qışada dəyişikliklər - retinopatiyalar baş ve-

rir. Bunu da düzgün müalicə etmədikdə çox ağır nəticələrə - görmənin kəskin azalmasına və korluğa səbəb olur.

Retinopatiyalar şəkərlə diabet nəticəsində meydana çıxan korluğun səbəbləri arasında birinci yer tutur.

Retinopatiyaların inkişafının ilk dövründə qan damalarında funksional dəyişikliklər baş verir, bu dövrdə xəstənin şikayəti arabir görmənin duşmanlanmasından, gözün qarşısında ləkələrin gəzməsindən ibaret olur. Get-gedə torlu qışanın qan damalarının divisorlarında dəyişikliklər inkişaf edir; damar divarı qalınlaşır, onun keçiriciliq qabiliyyəti dəyişir, damarların manfəzi daralır. Bununla yanaşı, xəstənin görməsi nisbətən zəifləyir, görmə sahəsi daralır, görmənin zəifləməsi nəticəsində baş ağrıları olur. Əgər damarların dəyişməsi ilə əlaqədar olaraq gözdaxili təzyiq də deyişsə, onda göz almasında ağrılar olur.

Get-gedə proses inkişaf edir, xəstənin torlu qışasında, xüsusan onun mərkəzi hissəsində sarı ləkələr, damar genelmələri, qansızmaları meydana çıxır. Bu zaman xəstənin görməsi kəskin suretdə azalır, xəstə göz qarşısında qara ləkələrin olmasından şikayətlənir. Əgər xəstə vaxtında həkimə müraciət edərsə, onda bu dəyişikliklərin qarşısını almaq olar. Əks halda proses get-gedə inkişaf edir, tor qışanın damalarında kəskin keçməməzlək əlamətləri (tromboz) baş verir, torlu qışada proliferasiya, yeni çaplı toxuması və yeni damarlar inkişaf edir. Məlumdur ki, çapıllaşmış tor qışanın funksiyasını, yeni görməni bərpa etmek mümkün deyildir. Bəzən tor qışa ilə şüşəvari cisim arasında əməle gəlmüş çaplı tor qışanın qopmasına səbəb olur, göz büzüşür, kiçilir. Bütün bunların qarşısını almaq üçün endokrinoloq (və ya terapevt) diabetli xəstələri mütləq göz həkimini yanına göndərməlidir.

Məlumdur ki, hər bir xəstəliyi başlanğıc dövründə aşkar edib onun inkişafının qarşısını almaq artıq inkişaf etmiş, köhnəlmış xəstəliyi müalicə etməkdən asandır. Bunun üçün hər bir diabetli xəstə vaxtaşırı, yəni ildə 3 dəfədən az olmayıaraq göz həkiminin müayinesindən keçməlidir. Bu zaman göz dibi damarlarının veziyətinə, görmə funksiyalarına diqqət yetirmək lazımdır.

Yuxarıda deyilənlərdən məlum olur ki, şəkər xəstəliyi zamanı görme orqanında baş verən dəyişikliklərin əsas səbəbi qan damalarında gedən patoloji proseslerdir. Müəyyən edilmişdir ki, qan damalarında meydana çıxan pozğunluqlar qanda şəkərin birdən-birə artıb-azalması nəticəsində dəha da kəskinləşir. Ona görə şəkər xəstələrini ciddi nəzarət altında saxlamaq, fərdi dozada insulin və ya digər şəkər azaldan preparatlar təyin etmək lazımdır.

Qeyd etmək lazımdır ki, diabet nəticəsində sürətlənən skleroz prosesi göz damalarında gedən dəyişiklikləri artırır. Bunun qarşısını almaq üçün xəstə az kalorili yağısız pəhriz saxlamalı, heyvani yaqlar evezine bitki yaqlarından istifadə etməlidir, xolesterinle zəngin qida maddələrindən (yumurta sarısı, kürüb, beyin, qara ciyər və s.) çəkinmeli, tərkibində lipatrop maddələr olan, yəni yağı həll edən qidalara - kəsmik, təzə balıq, paxla bitkiləri və s. işlətməlidir.

Görmə orqanında gedən pozğunluqlar qanın qaz tərkibindən də asılıdır: oksigenin çatışmama-

sı damar divisorlarının tonusunun azalmasına, qan təzyiqinin artmasına səbəb olur. Buna görə xəstə çalışmalıdır ki, təmiz havada çox gəzsin, yaşadığı və işlədiyi yerin havası təmiz olsun.

Yadda saxlamaq lazımdır ki, tez-tez əsəbləşmək, yorgunluq, pis vərdişlər, narkotik maddələr qəbul etmək, siqaret çəkmək, spirlit içkiler içmək hər bir patoloji prosesin inkişafını sürətləndirir. Bir sözə, orqanızmdə və onu əhatə edən xarici mühitdə baş verən ən cüzi dəyişiklik belə çox həssas olan damar və sinir sisteminde, xüsusan gözün damarlarında və torlu qışasında öz eksini təpir. Ona görə orqanızmə təsir edən faktorların qarşısını almaq, xarici mühitin təsirinə qarşı orqanızmin müqavimətini artırmaq çox vacibdir.

Əgər diabetli xəstə gözündə ağrılıq, tez-tez görməsinin dumanlanması hiss edirsə, digər əlamətlərin meydana çıxmاسını gözləmədən mütləq həkimə müraciət etməlidir.

Həkim xəstəni hərtərəflü müayinə etdikdən sonra, yəni görme itiliyini, görmə sahəsini, gözün daxili təzyiqini yoxladıqdan sonra, eləcə də biomikroskopiya, oftalmoskopiya, qonioskopiya və s. müayinələrdən sonra xəstəliyin inkişaf dərəcəsinə uyğun müalicə təyin etməlidir ki, xəstəliyin inkişafının qarşısını ala bilsin. Bu məqsədlə xəstəyə maddələr mübadiləsini tənzimləyən dərmanlar təyin edilir - vitamin terapiyası (B6, B15, PP, C və s.) anabolik steroidlər (retabolil, 1 ml əzələ daxiline 15 N, gündə bir dəfə, nerabolil 15 N, gündə bir ampula əzələ daxilinə, nerabolil bir həb gündə 2 dəfə və s.), oksidlaşma prosesini tənzimləyən preparatlar (solkoseril, ATF, kokarboksilaza və s.), antioksidantlar (emoksipin gündə bir ampula, parabolbar), biostimulyatorlar (Aloe, Fibs, korpus vitreum, qlyutamin turşusu və s.) məsləhət görülür.

Şəkər xəstəliyində qan dövrəni pozğunluğu olduğunu nəzəra alıb hemodinamikanı tənzimləyən preparatlar: qan nəzyiqini tənzimləyən (raumatin, papazol, dibazol, adlfan və s.), qannın laxatalanma sürətini qaydaya salmaq üçün antikoagulyantlar (heparin, sinkumar pelantan, fenilin və s.), diuretiklər (furosemid, diakarb, laziks), antiprotektorlar, yəni qan-damar divisorlarının möhkəmlədən preparatlar (disinon, dobesilat kalsium, qlyukonat kalsium və s.) təyin edilir. Digər qansuru kimi lidaza, fibrinolizin, qemaza, papayin, leykozim və s. istifadə edilir.

Bundan əlavə, fizioterapevtlik prosedurlardan - müxtəlif kokteyllərə elektroforez, fonoforez, maqnitoterapiya, kalsium ionları və maqnezium preparatları ilə elektroforezdən istifadə olunur. Göz dibində, qüzezhli qışada, torlu qışada təzə damalar aşkar edildikdə, gözə qansızmaların qarşısını almaq üçün lazerterapiyalardan istifadə edilir.

Bu müalicə tədbirləri ildə iki dəfədən az olma-yaraq yerinə yetirilir.

Əgər şüşəvari cisimdə geniş sahədə proliferasiya inkişaf edibse, vitrektomiya eməliyyatı aparmaq məsləhət görülür.

Bütün bunlara əməl olunduqda şəkər xəstəliyi nəticəsində xəstənin gözündə əmələ gələn dəyişikliklərin qarşısı alınır.

Kərəm KƏRƏMOV,
tibb elmləri doktoru, professor,
Əməkdar elm xadimi